

# İqlim dəyişikliyinə kosmosdan baxış

"Azərkosmos" ekoloji fəsadlarla mübarizəyə və COP29-a öz töhfələrini verir

COP29-a hazırlıq işləri yüksək səviyyədə davam edir. Dövlət qurumları və QHT-lərin, könüllülərin de qoşuldugu proseslərə fəzanın yuxarı təbəqələrindən - kosmosdan da dəstek verilir. Belə ki, bu sahədə hələlik yeganə qurum olan "Azərkosmos" Yerin müşahidəsi və CİS həllərinin tətbiqi vasitəsilə iqlimdəki dinamik dəyişikliklərin təhlilini aparır və onların potensial təsirləri haqqında məlumat təqdim edir.



Mütəxəssislərin diqqəti Xəzər dənizində suyun səviyyəyəsinin dəyişməsinin monitörinqi, çayların keyfiyyətinin qiymətləndirilməsi, ekoloji cəhətdən həssas orazilərə nəzarət və hidrosfer, litosfer, biosferin təhlili daxil olmaqla, xüsusi sahələrə yönəlib. Qurum COP29 zamanı bilik, təcrübə və innovativ ideyalarla elmi müzakirələrdə iştirakı və əməkdaşlıq üçün yeni imkanlar yaratmayışı hədəfləyir.

Bir müddət öncə "Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş "İqlim dəyişikliyinə kosmosdan baxış" platforması geniş ictimaiyyətə təqdim olunub. Hazırda dünya üzrə 160 peyk məhz iqlim dəyişikliyinin monitorinqi ilə məşğuldur. Azərbaycan Respublikası Kosmik Agentliyinin idarə Heyətinin sədri Saməddin Əsədov bildirib ki, iqlim 2 - peyklərinə həzir olacaq və orbitə buraxılacaq. Bu işin davamı olaraq "Azərsky 2A" və "Azərsky 2B" şərti adı verilən peyklər də orbitə göndəriləcək. Faktiki olaraq Azərbaycan regionda çox əhəmiyyətli aparıcı kosmik qüvvələrdən birinə çevrilib. Davamlılığı qorumaq məqsədilə həm ölkəmiz, həm region, həm də dünya üçün "Azərkosmos" öz fəaliyyətini genişləndirəcək.

dəyişmələri ilə bağlı məlumat-  
ların 60 faizdən çoxu kosmos-  
dan gəlir: "Biz də bu tendensi-  
yaya qoşulmaq üçün töhfəmizi  
vermək qərarına gəldik. Elek-  
tron platformamızın məlumat-  
larının əsas mənbəyi  
"Azersky" peykidir. Ötən il

rində kosmosla məşgül olan insanlar, kosmik agentliklər, kosmik sənayenin nümayəndələri aktiv təmsil olunublar. Bu il Azərbaycanda reallaşacaq COP29-da da bunun davam etdirilməsi planlaşdırılır. Belə ki, COP29 çərvəvəsində "Azərkosmos" çox böyük tədbir keçirməyi nəzərdə tutur.

"Azərkosmos"un sədri peyk xidmətləri istiqamətində həyata keçirilən yeniliklər barədə də informasiya verib: "Hazırda qlobal səviyyədə peyk xidmətlərinin göstərilməsi bazarının konyunkturası dəyişir. Peyk qruplaşmalarının buraxılması Starlink kimi və sair konyunkturani yenileyir. İstər kiçik operatorlar (peyklərin sayı az olan kosmik agentliklər), həmçinin böyük operatorlar forqlı xidmətlər göstərməklə bazarda rəqabətə davamlı olmağa çalışırlar. "Azərkosmos" peyk xidmətlərinin satışının genişləndirilməsi istiqamətində həm yeni peyklərin orbitə buraxılmasını, həm də "Azerspace" peyklər qrupunun davamlılığının təmin edilməsi ni planlaşdırır. "Azerspace 1" peykinin istifadə müddəti bu

onilliyyin sonunda bitəcək. Bunu  
nunla bağlı yeni işlərə başla-  
nilacaq. Yeni peykdə fərqli ra-  
diotəzlik qəbulediciləri və ötü-  
rüçülər quraşdırmaqla müxtə-  
lif spektrlərdə fəaliyyət, həm  
biznesə, həm də vətəndaşlarla  
birbaşa xidmətlər göstərilməsi  
nəzərdə tutulur".

Qurumun ekspertləri tərefindən peyk texnologiyaları vasitəsilə qlobal iqlim dəyişikliyinin təsirləri monitoring edilərək hidrosfer, litosfer, biosfer və kriosfer üzrə cari vəziyyət qiymətləndirilir. Monitoring nəticələri İqlim hesabatında toplanılır və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verilməsinə xidmət edir. "Azərkosmos" a həm ötən il Azərbaycanda keçirilən beynəlxalq astronavtika konqresində, həm digər beynəlxalq tədbirlərdə iştirak təcrübəsi, həm də iqlim dəyişikliyi ilə bağlı olan təcrübəsi imkan verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına öz proqramı ilə qatılışın dəh-niə olsanın təkrarlanması imkan verir ki, böyük ərazi-lərdə həmin dəyişikliklər açıq müşahidə olunsun. Son illərdə Azərbaycanda da kosmik təsvirlərin əldə edilməsi, emalı və məlumatların əldə edilməsi olduqca inkişaf edib. Burada "Azərkosmos"un Coğrafi-informasiya sistemləri mərkəzinin xüsusi rolu var. Bu imkanlardan istifadə edərək biz artıq bir neçə ildir ki, kosmik vasitələrdən əldə etdiyimiz təsvirlər vasitəsilə iqlim hesabatını dərc edirik. Həmin məlumatlar ümumi ictimaiyyət nümayəndələri, həmçinin alımlar, bu sahədə araşdırma aparan elmi təşkilatlar, media nümayəndələri üçün nəzərdə tutulub".

Azərbaycan Kosmik  
Agentliyinin İdarə Heyətinin



## *Qurban MƏMMƏDOV, "Azərbaycan"*